

Təhsilin idarə edilməsi

IV kurs (qrup 036, 037)

İmtahan sualları

1. Məktəbi idarəetmənin mahiyyəti, vəzifələri və xüsusiyyətləri
2. Məktəbdə təlim prosesinin təşkil.
3. Məktəbdə tərbiyə prosesinin təşkil.
4. Müəllim kadrları ilə işin təşkili
5. Təhsilin idarə edilməsi sistemi və strukturu
6. Təhsili idarəetmənin dövlət sənədləri.
7. Təhsili idarəetmənin dövlət orqanları və onların funksiyası.
8. Məktəbdaxili idarəetmə
9. Məktəb direktorunun funksiyaları və ona verilən tələblər.
10. Direktor müavinlərinin işi.
11. Məktəbin kollegial və ictimai özünüidarə orqanları.
12. İdarəetmə prosesinin quruluşu. Pedaqoji təhlil, proqnozlaşdırma və məqsəd qoyuluşu
13. Məktəbdaxili idarəetmədə pedaqoji təhlil və proqnozlaşdırma.
14. İdarəetmədə məqsəd, quruluşu və planlaşdırma.
15. Məktəbdaxili idarəetmənin təşkili və tənzimlənməsi
16. Pedaqoji proseslərin keyfiyyətinə təsir edən amillər
17. Şagirdlərin fəallıq və müstəqilliyinin gücləndirilməsi.
18. Yeni təlim texnologiyaların tətbiqi.
19. Məktəbdaxili nəzarət. Məktəbin fəaliyyətinin uçotu və qiymətləndirilməsi
20. Məktəbdaxili nəzarətin metodları, təşkili formaları və şərtləri.
21. Məktəbdə metodik işə rəhbərlik
22. Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi
23. Məktəbdə əməyin elmi təşkili
24. Müəllimlərin ixtisasartırması və attestasiyası
25. Pedaqoji ünsiyyət və idarəetmədə onun rolu.
26. Pedaqoji ustalıq və takt.
27. Pedaqoji münaqişələr və onların həlli.
28. Məktəb kollektivi, onun formalaşdırılması prinsipləri.
29. Kollektiv anlayışı, onun əlamətləri, təşəkkülü və sosial-psixoloji səciyyəsi.
30. Pedaqoji və şagird kollektivi.
31. Şagird kollektivinin təşkili və inkişaf mərhələləri.
32. Kollektivin tərbiyəsi yolları.
33. Məktəb şagird kollektivində özünüidarənin təşkili.

- 34.Şagird kollektivinin təşkili və inkişaf mərhələləri.
- 35.Kollektiv anlayışının xarakteristikası
- 36.Məktəb kollektivinin təşkilat formaları
- 37.Şagird kollektivinin iş prinsipləri.
- 38.Şagird kollektivinin inkişaf etdirilməsi.
- 39.Məktəb özünüidarənin təşkili.
- 40.Məktəbin maliyyə-təsərrüfat fəaliyyəti.
- 41.Məktəbin maddi-texniki bazası
- 42.Məktəb sənədləri və hesabat işləri.
- 43.Demokratik prinsiplərlə idarəçiliyin inteqrativ inkişafı.
- 44.Pedaqoji fəaliyyətdə humanist və demokratik ideyaların istifadə metodları.
- 45.İdarəçilikdə koqnitiv düşüncə və idarəçiliyin kreativ inkişafı.
- 46.Təhsil Standartlarında göstərilmiş qaydaların tətbiqi.
- 47.Kredit sistemi ilə təhsil alan tələbənin hüquqları.
- 48.Ali təhsil müəssisələrindəki tyutorların vəzifələri.